

«Təwrat қanuni wə Injil — Ularning nemə munsawiti bar?»

Kirix sez

Təwrat bilən Injil otturisida nemə munasiwət bar, Təwrat қanuni bilən Injil otturisida nemə pərk bar? Təwrat dəwri bilən Injil dəwrining otturisida nemə pərk bar? Nemixka ərxtin nazil қılınoğan bu hər ikki kitab bizgə kerək? (Təwrat, Zəbur, Injilning bir pütün ikənlikigə ixinimiz; həmmisini «Mukəddəs Kitab» yaki «mukəddəs yazmilar» dəp ataymiz. Muxu yərdə biz «Zəbur»ni Təwratning bir kismi dəp hesablaymiz).

Yukarıkı so'allar intayın muhimdur; jawab berix üçün Hudanıng Mukəddəs Kitabning hərbir kismida bolğan məksitini izdiximiz kerək. Xu həkikət kərüniduki, Injilsiz Təwratni toluk Təwrat degili bolmayıdu; Təwratni Injil qüxəndüridi, Təwratmu Injilni qüxəndüridi wə Təwrat arkılıq Injilda axkarə қılınoğan sirlar tehimu roxən kərünidu. Baxka yərlərdə biz Təwrat bilən Injilning bir-biri bilən bolğan munasiwitini tən bilən baxning bir-biri bilən bolğan munasiwitigə ohxitimiz.

Qişkisi, Təwrat wə Injil Hudanıng yoldın tenəp kətkən, eçir kesil başkan bir insaniyətkə bolğan jawabidur. Təwrat kesəlning eçir əhalitini axkarilaydu wə uningoşa toptooqra di'agnoz beridu; Injil bolsa bizni tewipka, yəni Rəb Əysə Məsihkə tonuxturup beridu. Insaniyətni başkan,

rohiy əlüm elip baridiqan əjəllik kesəl bolsa gunahdur; Əysə Məsih insaniyətni xu kesəldin Қutkuzoqıqidur.

Əmdi Təwratta nemə ixlar hatirilinidu?

Okurmənlər üçün təwəndiki addiy ihqam yəkünni berimiz: —

- (1) Hudaning aləmni yaritixi, xundakla buningdiki muddi'a-məksiti, bolupmu insanda bolqan muddi'a-məksiti;
- (2) Hudaning insan bilən əslidiki yekin munasiwiti
- (3) Xu munasiwətning insanning gunahı sadır kılqını tüpəylidin buzuluxi
- (4) Hudaning insanning gunahı wəjidin qüxidiqan balayı'apətlər toqruluk wəhiysi wə xundak turuqluk insaniyətni Əzigə yekin munasiwətkə қaytidin kəltürüx toqruluk wədisi
- (5) Huda agah-bexarət kılqinidək, insanning gunahı wəjidin qüxidiqan «tərbiyilik jaza» bolqan apətlər (məsilən, Nuh pəyələmbər dəwridiki topa, «Babil munari» қatarlıq wəkələr)
- (6) Hudaning insaniyətni Əzigə yekin munasiwətkə қaytidin kəltürüx toqruluk wədisi İbrahimni Əzigə qakırıxi bilən baxlinidu. U İbrahimə: «**Sən arkılık yər yüzidiki barlıq a'ilə-kəbililərgə bəht ata ķilinidu**» dəp wədə ķilidu («Yaritilix» 12:3). Keyin, bu wədə İbrahimdin qikqan əl, yəni

Yəhudi həlkigə қaldurulوjan.

(www.mukeddeskalam.com degən tor betidin Təwrat təpsiliy tonuxturulوjan «Təwrat, Zəbur, Injil toopruluk omumiy kirix səz»ni kərüng).

Huda «**Ular arkılık yər yüzidiki barlık a'ilə-kəbililərgə bəht ata қilinidu**» dəp wədə қılوјan; əmdi U Yəhudi həlkı arkılık biz («yər yüzidiki əllər»)gə «bəht yətküzidiqan» կandaq ixlarni կildi? Ularning tarihiqə nəzər salidiqan bolsaq mundak hulasigə kelixkə bolidu: —

(1) Huda Yəhudi həlkigə Əzining mutlək həkkaniyılıkı wə pak-mukəddəslikini ayan կildi. Bular Huda ularoja tapilioјan barlık կanun-bəlgilimilərdə mujəssəmləxkən. Baxka əllərmə bu կanunlar arkılık Hudanıng təbi'itidin azraq bolsimu qüxənqigə igə bolоjan.

(2) Yəhudi həlkı Musa pəyoqəmbər arkılık qüxürülgən bu pütkül կanun-tüzümlərgə əməl կlixka tirixip-tirmixip intilixliri dawamida əzlirining gunahkar təbi'itining asaritigə əsir bolup կalqanlığını bilip yətti.

(3) Bundak կattik sawaкni bilgəndin keyin, Isra'ilda əz gunahlıq təbi'itini obdan bilgən, Huda oja sadık bolоjan bir «կaldi» pəyda boldi. Xuning bilən ular əzlirining bir Կutkuзouqioja bolоjan կet'iy mohtajılığını tonup yətkən; Կutkuзouqi dunya oja kəlgəndə ular uni կobul կlixka təyyar idi.

(Hudanıng «կaldi»sidin baxkilar bolsa əzining kayta-kyata ətküzgən səwənliklirigə kəzini yumup, əzlerini baxka əllər bilən selixturup: «Hərhalda, biz bu «butpərəs kapirlar»din yahxımız» deyixti. Birak Huda

ularning қəlbigə қarap ularni əməliyəttə kapirlardin bəttər dəp bildi).

(4) Kəp pəyoqəmbərlərning hayatı wə səzliri hatiriləngən Təwrat-Zəburda, hərkəysi dəwrlərdə yaxioğan kəpligən pəyoqəmbərlərning bayanlıri arkılık Huda kəlgüsidiə bir Қutkuzoğuqi, yəni Məsihni əwətidişanlığını kərsətkən. Məsih, kəlgəndə U: (a) Əz azab-okubətliri bilən Xəytanni məqəlup ķılıdu; (ə) awwal Isra'il oja, andin barlıq baxka əllərgə gunahlarning kəqürümini elip kelidu; (b) nijat, yəni yengi (mənggülük) hayatni elip kelidu; baxkiqə eytkanda U Hudanıng insanda, bolğan əslidiki məksiti, yəni «**Insan obrazımız wə süritimiz bolsun**» degən məksitini ahirida əməlgə axuridu («Yar.» 1:26).

(5) AHIRIDA, Isra'il həlkı arkılık Қutkuzoğuqi-Məsih tuqulup dunyaşa kəldi. U dəl «**barlık əllərgə ata ķilinoğan bəht**»tur.

Yukarıda tiloğa elinoğan birinqi, ikkinqi, üçinqi wə tətinqi bəht-bərikət yətküzidişan baskuqlar Təwratning asasiy məzmunidur. «Təwrat» degənning mənisi «yolyoruk», «hidayət» — u pəkət Hudanıng əmrila əməs, bəlki insanlarşa Hudaşa kət'iy mohtajlıkı toqrluluk təlim-tərbiyə berip, Huda bilən yaraxturux yolunu, yəni nijatni ayan ķılıdişan kitabtur. Injilning asasiy həwiri Hudanıng nijatını elip kəlgən Məsihning dunyaşa kelixi, əlwəttə; xunga Təwrat bilən Injilning bir-biri bilən bolğan munasiwiti «tən bilən bax»ning munasiwitidur — ayrılmış bir pütünlükning ikki ķismidur.

Təwratning ul həkikəti Hudanıng İbrahimning nəsilliri bolğan Yəhudiylər həlkı bilən baqlılaşan əhdəsidur. Əhdəning asası bolsa Musa pəyoqəmbərgə tapxuroğan mukəddəs ķanun. Xu ķanun «Mis.» 19:5-6də ihqamlınidu: —

«Əmdi silər əgər dərhəkikət Mening səzümnini anglap, əhdəmni tutsanglar, undakta barlıq əllərning arisida Manga has bir gəhər bolisilər — qünki pütkül yər Meningkidur — wə silər Manga kahinlardin tərkib tapkan has bir padixahlıq wə mukəddəs bir köwm bolisilər». Mana bu sən Isra'illar ola deyixing kerək bolovan səzlərdür».

Okurmənlər muxu əhdining enik bir xərtkə asas ķilinoğanlığını baykıyalaydu — xu asasi bolsa «əgər» degən muhım səzdə mujəssəmləxtürulgəndur: «Əgər... Mening əhdəmni tutsanglar, undakta... silərgə... bəht ata ķilimən» degəndək. Bundak əhdə pütünləy adil bir əhdə, əlwəttə; lekin həmmimizgə enikki, Isra'il əz küqigə tayinip Hudanıng bu əhdisini tutalmidi həm ҳazirolıqə tutalmaywatidu (bizmu ularning ornida bolovan bolsak, ohxaxla bolattuk). Xunga xundak deyiximizgə boliduki, mukəddəs ķanunning «wəzipisi» insaniyəttə bolovan gunahning əz əynini pax ķilixtin ibarəttur. «Gal.» 3:19-25də mundak deyilidu: —

«Undakta, Təwrat ķanunini qüxürüxtiki məksət nemə? U bolsa, insanlarning ita'ətsizlikliri tüpəylidin... yoloja կoyulovan... undakta, Təwrat ķanuni Hudanıng wədilirigə zitmu? Yak, hərgiz! Əgər birər ķanun insanlarnı hayatlıkka erixtürələydiovan bolsa, undakta həkkaniyilik jəzmən xu ķanunoja asaslanovan bolatti. Əlbuki, mukəddəs yazmilar pütkül aləmni gunahning ilkigə կamap կoyovan. Buningdiki məksət, əysə Məsihning sadakət-etikədi arkılıq wədining etikəd կiloquqlar ola berilixi üqündür. Lekin etikəd yoli kelip axkarə

boloqqa, biz Təwrat қanuni təripidin қoоjdilip, axkarə bolidioqan etikadni kütüxkə қamap қoyuloqanıduq. Xu tərikdir, bizning etikad arkılık həkəkəniy қiliniximiz üçün Təwrat қanuni bizgə «tərbiyiliküqi» bolup, bizni Məsihkə yetəklidi. Lekin etikad yoli axkara bolup, uningdin keyin biz «tərbiyiliküqi»ning nazaritidə bolmiduk».

Muxu yərdin mukəddəs қanunning birinqi roli «tərbiyiliküqi» ikənlikini kərimiz (bu roli uning birdinbir roli əməs, əlwəttə).

Isra'il Hudanıng «Əgər Mening əhdəmni tutsanglar...» degən səzlirini anglapla «**Həlkning həmmisi bir eojizdin**» dərhal jawab berip: «— **Pərwərdigar buyruqlanning həmmisigə qokum əməl ķilimiz!**» dedi. «Mis.» 19:8). Lekin pəkət birnəqqə həptidin keyin, bu qiraylıq wədə pütünləy buzıldı. Hətta ular «Pərwərdigar buyruqlanning həmmisigə qokum əməl ķilmaymiz!» degən bolsa əməliyətkə yekin bolatti.

Yukuriki yazmioğa kaytaylı: «**Təwrat қanuni...insanlarning ita'ətsizlikliri tüpəylidin... yoloja қoyuloqan**». Bu səzning hərtərəplimilik mənisi bar. Birinqi wə əng muhim mənisi biz yukarıda tilənən, «Gal.» 2:19də kərsitilgən — Huda Təwrat қanunini pütkül insaniyəttiki gunah məsilisini toluk pax ķiloquqi ķorali boluxka bərgən. «Rim.» 7:13də Təwrat қanuni toqrluluk deyilgəndək: «**Undakta, yahxi boləjini** (yəni Təwrat қanunidiki əmr) **manga əlüm boldimu?** Hərgiz undak əməs! Bəlki, gunahning (Təwrat қanunidiki) əmr arkılık kəwətla ķəbih boləjanlığı oquk axkarilansun dəp, ənə xu gunah bu

yahxi əmrənin paydilinip, məndə əlüm pəyda қıldı».

Koli gal bolqan bir malayni misaloja alayli, safada olturup həq ix əjalliqda uning əməkdaşlığı baxqılarqa yaki əzizimə həq bilinməydi. Lakin birsi uningdin birər ixni tələp əsaslı uning əməkdaşlığı dərhal həmmigə ayan bolidu. Xuningdək «əmr» həmməmini pax əsaslı, Təwrat ənənəsi gunahımızni axkarə əldə etdi. Hudaning əməkdaşlığı «əmək əsaslı» deyənseri, gunah təbi'itimiz barədən əsaslı pax əldə etdi.

Kesəl adəm əzining kesəllik əhəwalini bilixi yaki bilməsliki mümkün; tewip uningoja «Halingiz intayın hətərlilik», desimu, lekin u bu xum di'agnozni əməkdaşlığı kəlini natayın; bolupmu sırttın əməkdaşlığında həmməsi sakənənsə, u bu gəpgə ixənməsliki mümkün. «Eçir operatsiyə kerək» deyix həqkəndikimizə huxyaqmaydu, əlwəttə; lekin rohı jəhəttin eytəkanda, həmməmizning əhəvali dəl xundakən. Təwrat ənənəni bizgə «əjəllik kesilingiz bar» deyən di'agnoz yətküzdü; di'agnozni roh-ķelbgə tewip bolqan Məsih, Əysə təridin jəzmləxtürülgəndür: «**Insanning iqidin qıkıdılqınila, insanni napak əldə etdi. Qünki xular — yaman niyətlər, zinahorluk, jinsiy buzukluklar, katillik, oğrılık, aqkezlük, rəzilliliklər, aldamqılık, xəhəwaniyilik, həsəthonluk, til-ahənət, təkəbburluk wə həməkətliklər insanning iqidin, yəni uning əməkdaşlığı qıkıdıl — bu rəzil ixlarning həmməsi insanning iqidin qıkıp, əzini napak əldə etdi**» («Mar.» 7:21-23).

Bu «Yəhudiyy həlkə»gila kəltürülgən di'agnoz əməs, bəlki həmməmizning əhəvalini bekitkən di'agnozdur. Bundakı dəhəxətlik əhəwalımız Adəm'atining ita'ətsizliyi wə imansızlığının akıvitidur — U

Hudaning «yahxi bilən yamanni bilgüzgüqi dərəh» toopruluk: «**Xu dərəhninq mewisidin yemigin; qünki uningdin yegən kününgdə jəzmən əlisən**» degən əmri wə agahıqə ixənmidi. Adam'atımız xu mewini yegən künidə jismani yəhəttə elmidi, Həwa-animizmu elmidi; lekin ular uningdin tehimu muhim həhəttin əlgən — ular ikkisi rohiy jəhəttin əlgən. Adəm'atımız Hudani sezəlməydiqan, toniyalmaydiqan bolup qaldı. Uning əwladliri bolqan bizlərning əhalimiz tuqulqandan tartip ohxaxtur; rosul Pawlus xu əhalitimizni mundak təswirləydu: «**kəbihliklirimiz həm gunahlırimizda əlgən**» («Əf.» 2:1). Jismani yəlüm pəkət rohiy əlümdin qıqqan mukərrər akıwəttur («Rim.» 5:12ni kərüng).

Əhalimizni toqla bayan kılqan di'agnozni կobul կiliqning ezi keslimizgə xipa bolmaydu, əlwəttə. Əzimiz tewipning ezi aldiqə kelip, uning bizgə xəhsən dawalaxlirini կobul կiliqimiz kerək. Intayın roxənki, lekin yənilə deyixi kerəkki, insanlar əzlirining tirixip-tirmixip intilixiliri bilən həkkaniy bolup mənggülüq həyatka erixələydiqan bolsa, undakta bir Kutkuzaqining nemə hajiti? Qünki Injilning asasiy həwiri — «Kutkuzaqı kəldi!» («Injil»ning mənisi «hux həwər»). Rosul Pawlus bu toopruluk mundak dəydu: «**Əgər birər ənənə insanları həyatlıkka erixtürələydiqan bolsa, undakta həkkaniylik jəzmən xu ənənəni qəsaslanıqan bolatti**».

Əmdi yeniqə keliximiz kerək bolqan tewip zadi kim? U bolsimu, Rəb Əysə Məsihənin baxqa həqkim əməs. Məsih «Pərisiyələr» degən diniy məzħəptikilər təripidin: «**Sən bajır wə hərhil gunahkar adəmlərgə həmrəh bolup keliwatisən**» dəp ərz kılınğanda, Uning munu jawabi hatirləngən: —

«Əysa ularqa jawabən:

— **Saoqlam adəmlər əməs, bəlki kesəl adəmlər tewipka mohtajdur. Mən həkkaniylarnı əməs, bəlki gunahkarlarnı towioqa qakiroqlı kəldim»** («Luğa» 5:27-32).

Pərisiylər əzlirini: «Təwrat қanunini qing tutuwatımız» dəp karap, «həmmimiz həkkaniy adəmmiz» dəp hesablıqını tüpəylidin, əzlirining həqkandak tewipka hajətmən bolğanlığını kərəlməytti. Lekim «bajgırlar wə gunahkar adəmlər» əz əzlirini gunahning asarətliridin kutkuzalmaydiqanlığını, xundakla Hudanıg nijatioqa kət'iy mohtaj bolğanlığını enik kərəytti, xunga Rəbbimiz ularqa həmrəh boluxka hux boldi. Kədirlik okurmən, əzingizning nijatka bolğan mohtajlıkingizni kərgənmusiz?

«Injil»ning tüp məksiti կandaktur yengi bir қanun yaki bir türküm yengi bəlgilimilər bolux əməs, **bəlki bizgə Tewipning Əzini tonuxturuxtur.** Xunga uning mahayiti Təwrat wə uningda bolğan қanunning mahayitidin pütünləy baxkıqidur. Uluq Tewipimizning dərwəkə biz üçün əmrliri bar, bırak Uning xu əmrlirini tutuxka bolğan küq yənilə xu Tewipning Əzidin kelidu — Biz xah dərəhkə ulanqandək, Uningə tayinip, Uning əmrlirini tutuxka Uningdin küq elip, Uning bilən alakıdə yaxap rohıy mewə berimiz. Rəbbimiz: «**Mənggülük hayat xuki, birdinbir həkikiy Huda — Seni wə Sən əwətkən Əysa Məsihni tonuxtin ibarəttur**» dəp elan կlidu («Yuh.» 17:3). Hudani tonux, Huda bilən xundak munasiwəttə turuxning əzi bolsa nijattur. Rosul Petrusning təwəndiki bayanını kərəyli: —

«Silər Hudani wə Rəbbimiz Əysani qongkur tonuqanseri, mehixəpkət wə hatırjəmlik silərgə həssiləp axçay! Bu du'ayimning asası — biz bizni Əzining xan-xəripi wə esil pəzilitining təsiri arkılık Qakıroquqini qongkur tonuqanlığımız üçün, Uning ilahiy küqküdrəti həyatımızda wə iħlasmənlikdə mengiximizdə kerəklik bolən həmmmini ata կildi. U muxu pəzilətləri arkılık bizgə kimmətlik, əng uluq wədilərni bərdi, bular bilən silər bu dunyadiki həwayi-həwəslərdin bolən iplaslıqtın կutulup, Hudalıq təbi'ətkə ortak nesip bolalaysilər» («2Pet.» 1:2-4).

Rosul Pawlus bu ixlarni tehimu addiy ipadiləydu: —

«Rəb Əysaqla etikəd կiloqin, wə xundak կilsang, əzüng həm a'iləngdikilərmə կutkuzulidu!» («Ros.» 16:13)

«Demək, «Əysanıq Rəb ikənlikini aqzing bilən etirap կilsang wə կəlbingdə Hudanıq Uni əlüklər arisidin tirildürgənlikigə ixənsəng, կutkuzulisən!» Qünki insan կəlbidə etikəd կiliq bilən həkkəniy կilnidu, eçizida etirap կiliq bilən nijatka erixidu. Mükəddəs yazmilarda deyilgəndək; «Uningqla etikəd կiloquqining hərbiri hərgiz yərgə karitilmas»... Rəbbimiz Əzigə nida կiloqanlarning həmmisigə mol baylıklarını ayimaydu. Qünki Təwratta: «Kimdikim Rəbning namini qakirip nida կilsa կutkuzulidu» dəp yeziloqan» («Rim.» 10:9-11, 13).

Biz yənə bir ķetim nijatning կandaқ kelidioqınıni enik kərsətkən, Injildiki «tewip» tooqruluk xu bayanni kərəyli. Bayan Məsihning Matta (Lawiy) isimlik, kəzgə ilinmaydioqan bir bajgirni qakiroqını bilən baxlinidu. Dindar Yəhudiylarning nəziridə Matta hətta kapirdin bəttər idi, qunki u Rim imperiyəsi üçün həlkətin eçir seliklarnı ündürükə Riməqə ojalqi boldi: —

«Bu ixlardin keyin, U yolqa qıkip, Lawiy isimlik bir bajgirni kərdi. U baj yioqidioqan orunda olturatti. U uningoqa:

— Manga əgəxkin! — dedi.

U ornidin turup, həmmmini taxlap, Uningoqa əgəxti.

Lawiy əyidə Uningoqa katta bir ziyapət bərdi. Ular bilən zor bir top bajgırlar wə baxkılar mu xu yerdə həmdastihan boləqanidi. Bırak Pərisiyələr wə ularning ekimidiki Təwrat ustazlıri oqudungxup Uning muhlislirioqa:

— Silər nemixka bajgir wə gunahkarlar bilən bir dastihanda yəpiqip olturisilər?! — dəp aqrinixti.

Əysə ularoqa jawabən:

— Saqlam adəmlər əməs, bəlki kesəl adəmlər tewipka möhtajdur. Mən həkkaniylarnı əməs, bəlki gunahkarlarnı towioqa qakiroqli kəldim» («Luqə» 5:27-31).

Mana bular tewipning səzliridur. «Pərisiyələr» kərünüxtə əzlirini Təwrat կanuniçə aktip əməl kılqandək kərsitətti. Uning üstigə, ular «mukəddəs կanun»diki bəlgilimilərgə əzliri halıqanqə qəktin axkan bəzi

bəlgilimilərni koxuwalıqanıdı (məsilən, «Mar.» 7:1-13ni körüng). Lekin ular mukəddəs қanunning ularning iqliki dunyasiqa bolğan tələplirigə pisənt kılmaytti. Xunga ular ezlirini həkəkaniy (xundakla ezlirigə heqkandak «tewip» kerək əməs) dəp bilətti. Lekin Rəbbimizning yər yüzidiki künliri կəyt қılınoğan «Matta», «Markus», «Luğa» wə «Yuhanna»ni əstayidil okuoğan okurmənlər kərələyduki, ularning bilgini pütünləy hata. Bırak ezlirining Hudanıng kəqürümigə hajətmən, yengi hayatka möhtaj bolğan gunahkar dəp bilgənlər bolsa tewipning di'agnozini wə xipasını կəbul қilişkə təyyar turatti (wə turidu). Bajgir Matta (Lawiy) degən kixi (Injil «Matta»ni yazoğan mu'əllip) ulardin biri idi.

Tewipning xipasi Təwrattiki pəyoqəmbərlər arkılık bizgə ayan қılınidu; ular həm tewipning dunyaçqa kelixi həm Uning xipasining həwirini aldin'ala eytən. Hudanıng gunahını bir tərəp қılıdioğan, Məsihədə bolğan xipasi Təwratta «yengi əhdə» deyilidu. Yərəmiya pəyoqəmbər «yengi əhdə» toqluruluk mundak bexarət bərdi: —

«**Mana, xu künlər keliduki, — dəydu Pərwərdigar, — Mən Isra'il jəməti wə Yəhuda jəməti bilən yengi əhdə tüzimən; bu əhdə ularning ata-bowiliri bilən tüzgən əhdigə ohximaydu; xu əhdini Mən ata-bowilirini կolidin tutup Misirdin kütkuzup yetəkliginimdə ular bilən tüzgənidim; gərqə Mən ularning yoldixi bolğan bolsammu, Mening ular bilən tüzükən əhdəmni buzoğan, — dəydu Pərwərdigar. Qünki xu künlərdin keyin, Mening Isra'il jəməti bilən tüzidioğan əhdəm mana xuki:**

— Mən Əz Təwrat-ķanunlirimni ularning iqigə salimən,

Həmdə ularning kəlbigmən yazımən.

Mən ularning ilahı bolimən,

Ularmu Mening həlkim bolidu.

Xundin baxlap həqkim əz yekinoğa yaki əz ķerindixioğa: — «Pərwərdigarni tonuqın» dəp əgitip yürməydu; qünki ularning əng kiqikidin qongioqıqə həmmisi Meni tonup bolqan bolidu; qünki Mən ularning kəbihlikini kəqürimən həmdə ularning gunahını hərgiz esigə kəltürməymən, — dəydu Pərwərdigar» («Yər.» 31:31-34).

Bu əhdini dikkət kılıp okusinqiz, Pərwərdigar nuroqun ketim: «Mən,... Mən... Mən...Mən... kılımən» degən. Bu əhdə: «Ularning atabowiliri bilən tüzgən əhdigə ohximaydu; xu əhdini Mən atabowilirini қolidin tutup Misirdin կutkuzup yetəkliginimdə ular bilən tüzgən» degəndək əməs; demək, buningda «Əgər ... mundak ķilsanglar, əmdi mən... kılımən» degəndək xərtlər məwjut əməs. Bu, Hudanıng Əz ihtiyarı bilən kılıdioğan ixidur, wə hər bir kobul ķilojuqi üçün, bir məjizidur. Əhdidə wədə ķilinəğan ixlarni Hudanıng Əzi kılıdu; əhdini kobul ķiloğan barlıq kixilərning roh-kəlbidə məjizə yaritilidu. Əhdining asasi, uni barlıkça kəltürgən yiltizi Tewipning gunahlırimiz üçün tartkan azablirididur. Təwəndə biz bu toqıruluk koprək tohtilimiz.

Huda Əzakiyal pəyələmbər arkılık ohxax əhdini yənə bir ketim jakarlidi: —

«— Mən süpsüzük suni üstünglaroğa qaqımən, buning bilən silər

pak bolisilər. Silərni həmmə paskinilikləngardın wə butliringlardın paklaymən. Mən silərgə yengi ķelb berimən, iqinglaroqa yengi bir Roh salımən; teninglardiki tax yürəkni elip taxlap, mehrlik bir ķelbni ata ķilimən. Mening Rohimni iqinglaroqa kirgüzüp, silərni əmr-pərmanlırim boyiqə mangozuzimən, həkümlirimni tutkuzimən, xuning bilən ularoqa əməl ķilisilər» («Əz.» 36:25-27)

Yənə dikkət ķilip okusizingiz, bu yərlərdimu ķılqılık xərtlər məwjut bolğan əməs. Huda կayta-կayta «**Mən... Mən... Mən...Mən... ķilimən**» degən. Əmdi əhdini kobul ķılıx üçün nemə ķılıxımız kerək? Rosul Petrus dəl muxu so'aloja jawab berip mundak dəydu: —

«Towa ķilinglar, hərbiringlar Əysa Məsihning namida gunahlıringlarning kəqürüm ķilinixi üçün qəmüldürüxni kobul ķilinglar wə xundak ķilsanglar Hudanıng iltipati bolğan Muğəddəs Roh silərgə ata ķilinidu. Qunki bu wədə silərgə wə silərning balılıringlaroqa, yirakta turuwatkanlarning həmmisigə, yəni Pərwərdigar Hudayımız Əzigə qakıroqanlarning həmmisigə ata ķilinidu» («Ros.» 2:38-39).

«Suoja qəmüldürüx»ni kobul ķılıx hərgiz կandaqtur hayat beridioğan bir sehriy rəsim əməs, bəlki (a) Əysanıng səzlirigə ita'et ķılıx; (ə) Huda insanlaroqa «yengi əhdə məndə əməlgə axurulsun» dəp Məsihkə bolğan etikadni bildürüväkə bərgən wə bekitkən ipadidur («1Pet.» 3:18-21)

So'al: — Əmdi towa ķilip, Məsihkə etikad baqlıloğan, əmma tehi

«suşa qəmüldürük»ni қобул қilmiojan һaləttə əhdini қobul kılıp, nijatka erixidiyanlar barmu? Əlwəttə bar; bolupmu «suşa qəmüldürük»ni қobul қilixtiki muwapik xara'it bolmisa yaki uni ətküzüxkə muwapik ixənqlik etikadqi yok bolqan əhwalda Huda bu ixşa Igidur, U haliojan bolsa «suşa qəmüldürük»ni қobul қilmiojan bir etikadqioja Əzi rohini berələydi; U awwal қəlbimizdə bolqan etikadka karap, andin bizning dunya aldida Uning səzигə ita'at kilişimizə karaydu.

(Məsilən «Luğa» 23:39-43ni kərüng. Rəb Əysanın yenida krestkə mihlenoqan jinayətqi Əysaşa karap Uningşa ixinip etikad ķildi. Əysa uningoşa «**Bərhək, Mən sanga eytayki, bugün sən Mən bilən billə jənəttə bolisən**» dedi. Bu jinayətqi etikadi tüpəylidin nijatka erixkən, lekin uning «suşa qəmüldürük»ni қobul қilixişa mumkinqilik yok idi, əlwəttə).

Xunga Injil «yengi bir կանոն» əməs, bəlki bizlərni tewipka tunuxturuxtin ibarəttur.

Undakta, etikadqining Təwrat կանոնja nemə munasiwət yaki alakisi bar? Biz etikadqilar Təwrat կանոնja կandaq kariximiz kerək? Rosul Pawlus bu toqrluluk mundak dəydu: —

«**Huddi xuningdək, կերindaxlar, silər Əysa Məsihning կurbanlıq teni arkılık Təwrat կանոնja nisbətən əldüngər. Buning məksiti silərning baxqa birsigə, yəni əlümdin Tirilgüqigə baqlinixinglar wə xuning bilən Hudaşa mewə berixinglardın ibarəttur**» («Rim.» 7:4).

Grek tilida: «**silərning baxqa birsigə... baqlinixinglar**» degən ibarə adəttə ərgə yengidin təgkən kizning erigə bolqan munasiwitini bildürirdi. Adəm'ata wə Həwa'ana wə ulardin keyin nikahlinip bir-birigə

baolanojan hərbir ər-ayal «bir tən» bolidu («Yar.» 2:24, «Mat.» 19:6, «Əf.» 5:31). Xuningdək Məsihkə etikad ķilojan barlıq kixilər Huda təripidin uning bilən «**bir roh**» ķilinidu – «**Rəbgə baolanoquqi bolsa Uning bilən billə bir rohtur**» («1Kor.» 6:17). Yukiriki həkikətkə ķarioqanda, Əysə Məsihning Əz əlumi arkılık ķilojan əməlliri bilən hərbir etikadqı «**Təwrat қanunioja nisbətən əldi**»; qünki Məsih: (a) əlümidə barlıq gunahlırimizning jazalirini Əzi tartkan; (ə) gunahning etikadqılarda boləjan küqi wə asaritini buzup taxlap, hərbir etikad ķilojuqi kixini gunahning əsirlilikidin ķutkuzojan. Məsihning bizni dəp ada ķilojan bu uluq hizmiti «Rim.» 5:12-8:39də təpsiliy təswirlinidu.

Xunga Məsihkə etikad ķilojandin keyin, Təwrat қanunidiki 613 əmr-bəlgilimining etikad ķilojuqi kixigə heqkandaq təlipi կalmaydu. «Heqkandaq təlipi կalmaydu» degənlik etikadqı hazır əhlaksız yaki buzuk hayatni ətküzidu degənlik əməs, bəlki uningda hazır yengi bir hayat bar, degənliktur; xu yengi hayatning boluxi bilən huddi yatlıq kiz yengi erini məmnun ķilixka intilgəndək u hərbir ixta Məsihni məmnun ķilixka yaxaydu. Bundak yengi yatlıq boləjan, erigə kəngli toluk qüvkən qongkur səygüsü boləjan bir kiz toopruluk oylinaylı. Erining uningoja «ey baxkurus tooprasisidiki bəlgilimilər» degən bir dəptərni berixinin hajiti yoktur! Xundak bir hiyal bək külkilik bolmamdu?! erini qongkur səygini üçün u yoldixioja qongkur səygüsü boləjandin keyin u da'im կandaq oylayıdıcınlığını qüxəndürükə andin hətta u tələp կilmaymu, uning arzulırını əməlgə axuruxka tirixidu. Hudanıng iradisi, jama'ətnıng Məsihkə boləjan munasiwiti xuningoja ohxax boluxtın ibarəttur. Nətijə bolsa «Hudaqla mewə berix»tur.

Həmmimizgə ayan, «mewə» əsümlükning կandaqtur birhil tirixip-

tirmixip intilixi bilən əməs, bəlki uning pəkət Hudanıng iltipati bolqan aptap, yamoqur wə tuprakning ozuklukini қobul қılıxi bilən kelidu, halas. Xuningoqa ohxax, Məsihkə tayanoqan kixi Huda bilən bolqan yekin alakisi həm sirdaxlıki bilən Uningoqa xan-xərəp kəltüridiqan tilsimat mewə beridu: —

«Wəhalənki, Rohning mewisi bolsa mehîr-muhəbbət, xad-huramlik, hatırjəmlik, səwr-takət, mehribanlıq, yahxilik, ixənq-sadıqlıq, məmin-mulayimlik wə əzini tutuwelixtin ibarət» («Gal.» 5:22)

Mənggülük hayat Hudanıng həksiz sowqitidur («Əf.» 2:8, «Rim.» 6:23). Bəzilərning Hudanıng bu xapa'itigə təhmət qaplap: «Mən Hudanıng mənggülük hayatni, jümlidin Uning kəqürümi bolqan iltipatini қobul қılımən, andin halıqanqə hərkandaq қəbihlikni қılıxka bolidu!» dəp ezip kətkənlikü üstidə səl tohtalmışaq bolmaydu. Hudanıng xundak kixilərni ahirida қattık jazaqja bekitixi pütünləy adil ixtur («Rim.» 3:8). Ular mənggülük hayatning Hudanıng həmrəhlikida ətküzüldioqan bir hayat, xuningdək Hudanıng iradisigə muwapiq əldə ətküzüldioqan bir hayat bolqanlığını kərüxni halimay kəstən kəzlirini kor қılıdu.

Yukarıda biz Məsih, wə Uning jama'itini yengidin toy қiloqan ər-ayalning munasiwitigə ohxattuk. Biz yənə, Injilni bir «ķollanma» əməs degənidük. Əlbuki, ər əz əyigə bax bolux süpitidə ayalioqa birnəqqə tələpliri bolqandək, Injil dərwəkə Məsihning rosulliri arkılık Əz jama'itigə yətküzgən bəzi əmrlirini əz iqigə alidu. Bu əmrlərning tüp

mahiyitidə rohiy əmrilər bolşaqla, huddi məlum kixining eż əyidikilərgə կoyqan tələpliri a'ilisidin sirtta turuwatkan adəmlərgə nisbətən qüxinix mumkin bolmaydiqandək, Məsihning əmirlirini pəkət Məsihkə təwə bolşanlarla qüxinixi mumkin.

Xu yerdə biz bu tilsimat əhdining կandak yol bilən barlikka kəltürulgənlik, կandak yol bilən barlik etikad կiloquqilaroja həksiz yətküzülgənlikigə kəngül կoyup oylıximizoja toqra kelidu. Əhdə gərqə insanlaroja həksiz bolsimu, u qəksiz bir baha bilən kəlgəndur. Məsih Əzi uni barlikka kəltürüvkə bədəl təlidi; Təwrat wə Zəburning bexarətliri boyiqə, Injildiki guwahlilik boyiqə, Rəb Əysa Məsih krestkə mihlanoğanda, U «pütkül dunyaning gunahlırini elip taxlaydiojan» կurbanlıq boldi. Xunga u Injilda «Hudaning Kozisi» dəp atılıdu. Əzidə gunah yok bolşuqi əzlirining gunahi tüpəylidin mənggülük əlümgə layik bolşanlar (bizlər) üqün xu dəhətlik jazani kətürdi. Uning pütünləy pak-mukəddəs salahiyiti bilən u barlik insanlarning gunahlırini kətürüp, ularoja tegixlik bolşan mənggülük jazalarni կobul կiliq üqün krestta altə sa'et azab tartti.

«**Məsih bizni Təwrat կanunidiki lənəttin hər կiliq üqün ornimizda lənət bolup bədəl təlidi. Bu həktə mukəddəs yazmilarda: «Yaoqaqka esilojan hərkəndak kixi lənətkə կalojan hesablansun» dəp yezilojan. Xuning bilən Məsih Əysa arkılık İbrahim oja ata կilinojan bəht yat əlliklərgimu kəltürülüp, biz wədə կilinojan Rohni etikad arkılık կobul կılalaymiz»** («Gal.» 3:13-14)

«**Qünki Məsih bizni Huda bilən yaraxturux üqün, yəni Həkəkəniy**

Boloquqi həkkaniy əməslərni dəp, birla ketimlik azab-oğubət qəkti; gərqə U tən jəhəttə əltürülgən bolsimu, lekin rohta janlanduruldi» («1Pet.» 3:18).

Xundak bolupla կalmay, Uning əlümining gunahning tüp mahiyiti yaki yiltizini bir tərəp kılıxi bilən barlıq etikad kıləquqilar əz insaniy tüp xəhsiy təbi'itidin, yəni gunahlıq təbi'itidin azad kılınidu; demək, Məsihkə etikad kılıxi bilən hərbiri ikkinqidin gunahning կuli bolmaydu: —

«Bir adəmning bir ketimlik ita'ətsizlik arkılıq nuroqun kixilər dərwəkə gunahkar kılınip bekitilgəndək, bir adəmning bir ketimlik ita'ətmənlik bilənmə nuroqun kixilər həkkaniy kılınip bekitilidu» («Rim.» 5:19).

«Xuni bilimizki, gunahning makani bolqan tenimiz kardin qırırilip, gunahning կullukida yənə bolmaslığımız üçün, «kona adəm»imiz Məsih bilən billə krestka mihlinip əlgən (qünki əlgən kixi gunahın halas bolqan bolidu)» («Rim.» 6:6-7).

«Gunahka həq tonux bolmioqan kixini Huda bizni dəp gunahning ezi կildi; məksiti xuki, bizning Uningda Hudanıng həkkaniylikı boluxımız üqündür» («2Kor.» 5:21).

Pəyələmbərlərning (yukarıda tiləqə elinəqan) «yengi əhdə» toqlrisidiki bayanlıriqə կarioqanda, pəkət kəlb-rohimizning Məsihkə baqlanıqan հalda yaxiximiz bilən Məsihning əmrlirini ada կilalaydioqan

bolimiz. Bundak birlik yaki baølinix Injildiki kəp yərlərdə «Rəbdə bolux», «Məsihdə bolux» «Rohta (yəni Hudaning Əz Rohida, Muqəddəs Rohta) mengix» degən ibarilər bilən bildürülidü.

Gərqə Təwrat қanunidiki 613 əmr-bəlgilimining etikad қılɔquqi kixigə hazır həqkəndak **қанunluk** təlipi yaki xərt қoyulan yeri қalmıqini bilən, Məsihkə etikad қılɔquqi hərbir adəm xu կədimki қanundiki kəp yərlərdin səyünidu, uningdin kəp paydilinidu, kəp danalıq alidu; qunki biz uni okup, uni bərgüqi Hudaning həkkəniy wə adil mahayiti uningda roxən əks əttürülgənlikini kərgüqi bolimiz. Uningda mol danalıq-həkikət bardur; yukarıda eytkinimizdək, əgər biz hərda'im «Rəbning կandak oylaydiqanlığını qüxəndürükə andin hətta U tələp kilmay turup Uning arzulirini əməlgə axuruxka tirixix»ni halisak undakta pütkül Təwrat, jümlidin Təwrat қanuni bizgə Hudaning qong iltipati tuyulup, kimmətlik mədət bolidu. Məsihning Injilda hatirləngən bizgə boləjan əmrlirinin üstidə qongkur oylanıqnimizdək, biz Təwrat қanunining üstidimu qongkur oylinimiz. Təwrat қanunidin biz Hudaning barlıq insanlaroja boləjan «həkkəniy təlipi»ni kərimiz — demək, Hudaning həkkəniy mahayitini əks əttürgən əhlakiy əmrlərni kərimiz. Biz yənə կurbanlıqlar toqrluluk, rəsmiyətlər toqrluluk yaki bələk məksətlərdə nazil қilinən, Hudadin Isra'ilə qüxürülgən baxka bəzi wakitlik əmrlərni kərimiz. Undakta, Məsihkə etikad қılɔquqıarning Təwrat қanuni bilən boləjan munasiwiti nemə? Bu temida biz təwəndə «Rimlikləroja»diki «kirix səz»imizdin azraq nəkil kəltürümüz: —

**Ixəngüqilərning Təwrat қanuni bilən boləjan munasiwiti
toqrluluk**

Təwrat қанunini okup qıkkanlar oqa məlumki, uning jəm'iy bəx jəhəttiki təlipi bar: —

(1) Əhlak jəhəttiki tələplər. Bular pəkət «Misirdin qıqxı» 20-babta hatirləngən «on əmr-pərhiz»la əməs, bəlki Təwratning baxka kəp yərliridə hatirləngən əhlak tələplirini əz iqigə alidu. **«Hudadin baxka həeqkandak ilahınglar bolmisun»**, **«Ata-ananglar oqa hərmət kilinglar»**, **«Oqrılık ķilmanglar»**, **«Yekiningni əzüngni seygəndək səygin»**, **«Həeqkandak palqılık ķilmanglar»** қatarlıq buning oqa ohxax nuroqun əhlak toqrisidiki tələplərə mu bar. Ixənqımız kamilki, bundak tələplərni hər dəwrdiki ixəngüqilər tolimu həkkaniy, durus, esil dəp karaydu.

(2) Yəhudiylər həlkiniñ xara'iti oqa wə salamətlilikə uyğun bəzi əməliy tələplər: Məsilən, **«Kixilərni xu yərdin yıkılıp kətmisun dəp əyünglarning egzisinining tət ətrapi oqa tosma tam yasanglar»** («Qan.» 22:8) (Yəhudiylər həlkə da'im egziliridə tamak yəydi, uhləydi), **«Tərət ķılıdiqan yər turaloju jayliringlardın ayrim jayda bolsun»** («Qan.» 23:3), қatarlıqlar.

(3) Қanunoqa hilaplik ixlər oqa қarita tegixlik jazalar; məsilən: **«Əgər məlum bir adəmning kalisi baxka birsining kalisini üsüp eltürüp կoyqan bolsa, ular üsküqi kalini setip pulini təng üləxsun həm əlgən kalining gəxinimu xundak kilsun»** («Mis.» 21:35), қatarlıqlar

(4) «Obraz jəhəttiki» tələplər. Məsilən, «**Kala wə exəknı təng қoxқа қatkılı bolmaydu**» («Qan.» 22:9), «**Üstünggə ikki hil rəhettin tikilgən kiyimni kiymə**» («Qan.» 22:11), қatarlıqlar.

(5) Ibadət qedirioğa yaki ibadəthanişa wə xuningdək heyt-bayramlaroşa munasiwətlik bəzi rəsim-ka'idilər, jümlidin adəmning gunahını tiləydiqan wə baxqa қurbanlıqlarоşa baoqlanoqan əmrlər.

(Yukarıkı 4- wə 5-hil əmrlərning həmmisi «simwolluk, bexarətlik» əmrlər dəp hesablinidu, qünki ular kəlgüsü zamandiki, Məsihədə bolidiqan nijatni kərsitudu).

Əmdi yukarıdiki səzimizni kaytilisak, rosul Pawlusning «**Biz Məsihədə**» (Məsih arkılık) **Təwrat қanunining ilkidin halas bolduk**», «**Məsihədə Təwrat қanunioşa nisbətən əldük**» («Rim.» 7:4-6) degən səzliri қanunning կaysi jəhətlirini kərsitudu? Bizningqə hərbir jəhəttin eytilidu.

Məsih kelixi bilən u insanlarning barlıq gunahlarını Θz üstigə elip, «əng ahirki қurbanlıq» bolup, Təwrat қanunida kərsitilgən barlıq bexarətlik, simwolluk tələplərni bıraklaş əməlgə axurdi. Bu tələplər Uning қurbanlığı bilən həqkimgə kerək əməs bolup қaldi, əlwəttə. Bırak Məsihning əlumi ixəngüqilərning Təwrat қanunidiki baxqa tələpləri bilən bolğan munasiwitinimu pütünləy əzgərtiwətti.

Hərbir dəwrdə Hudanıq tegixlik bolğan əhlak tələpləri əzgərməydu, əlwəttə. Halkılıq ix xuki, insan əslidila gunahkar bolğanlığı üçün bu tələplərgə hərgiz əməl կılalmaydu. Bu tələplərni rosul Pawlus

«Rim.» 8:4də «**kanunning həkənaliy təlipi**» dəydu. Əməliyəttə, «Təwrat ənənə»diki əhlak tələpliri Hudanıñ insanoja bolğan pütün əhlak tələplirini ipadiliməydu (Məsihning bu toqrisidiki təlimini körüng – Injil, «Matta», 5-7-bablar). Towa ķilojan hərbir ixəngüqi Təwrat ənənədiki əhlak tələplirini intayın esil, intayın yahxi dəp ķaraydu wə Hudanıñ xan-xəripi üçün bularoja əməl ķilixni arzu ķılıdu; bırak ixəngüqi əzigə tayinip ularoja əməl ķılmayıdılınanlığını obdan bilidu. U əzining ənənəoja əməl ķilixka bolğan ünūmsız tirixixlirini taxlap koyoglan wə əzini ixəngüqi süpitidə «**ənənəoja nisbatən əlgən**» dəp hesablaydu. Etikadqi Hudanıñ yengi əhdisigə ixinip, Huda oja tayinip: – «Hudanıñ manga ata ķilojan Rohı arkılık U əzining əmrlirini məndə əməlgə axuridu» dəp ixinidu. Hazır əməl ķilojuqi, ixligüqi, sahawətlik ixlarnı ķilojuqi u əməs, bəlki Hudanıñ əzidur. Huda əz muhəbbətinə kəlbimizgə կոյolandın keyin («Rim.» 5:8) U əzi biz arkılık əz əməllirini yürgüzdü, əz muhəbbətinə baxkilaroja kərsitudu: – «**Baxkılarnı səygən kixi əz yekini oja həqkandak yamanlık kilmaydu. Xuning üçün, mehîr-muhəbbət bolsa, Təwrat ənənəning təlipini əməlgə axuroquqidur**» («Rim.» 13:10).

Bularni qüxəngəndin keyin, biz hazır yüksəkida eytkinimiz bilən munasiwətlik, xundakla kəp adəmlər soraydiqan mundak bir so'aloja jawab berələydiqan bolımız: –

Huda əz kədimki həlkı Isra'il oja Təwrat ənənədə tapxuroqan əmrliri bilən Uning Rəbbimiz Əysə Məsih arkılık jama'itigə

tapiliqan, Injilda hatirləngən əmrlirining otturisida pərkələr barmu? Bar bolsa, nemə üçün?

Pərkələr bar. Məsilən, Təwratta ər kixigə birdin kəp ayalni əmrigə elixka bolidiqandək kərünidu (halbuki, Təwrattiki tarihlarda xundak ikki-üq ayallık bir a'ilə toqrluluk mol ispat barki, ular kəp bəhtsizlikkə uqrayıdu). Injilda bolsa jama'ətkə yetəkqi bolux üçün (yetəkqi kəp tərəplərdə ülgə boluxi kerək, əlwəttə) bir ayallık boluxi kerək, deyilidu («1Tim.» 3:2 — bu əmr birdin kəp ayalni allıqaqan əmrigə aloğan ər kixining etikad қılıxka kirixkə tosaloğa bolmayıdu, əlwəttə — pəkət u jama'ətkə yetəkqi bolalmayıdu).

Yənə kelip, Təwratta Huda Isra'illarоja Қана'andiki əllərni yokitixni əmr ķilidu; Injilda Rəb Əysa bizgə: — «**Mən Əzüm xuni silərgə eytip կoyayki, silərgə düxmənlik bolqanlarоja mehîr-muhəbbət kərsitinglar, silərdin nəprətləngənlərgə yahxilik կilinglar, silərgə ziyankəxlik կiloqanlarоja du'a կilinglar. Xundak կiloqanda, ərxtiki Atanglarning pərzəntliridin bolisilər. Qünki U կuyaxining nurini yahxilarоimu wə yamanlarоimu qüxüridu, yamoqurnimu həkķaniylarоimu, həkķaniyətsizlarоimu yaqduridu»** dəydu («Matta» 5:44-45).

Biz təwəndə bu ikki misal toqrluluk, xundakla pərkələrning asasi səwəbliri toqrluluk təpsiliy səzləymiz; andin səzlirimizni təstiklaxka yənə ikki misal kəltürümüz.

Təwrat қанunidiki tələplər wə Injildiki etikadiqilaroja bołqan tələplər otturisidiki pərkələr —

Birinqi misal

Injildiki Rəbbimizning muhlislirioja bołqan tələpliri bilən Təwrat қanunidiki Isra'il oja bołqan tələplərning otturisidiki pərkələr Pərisiyərning Rəbbimiz bilən bołqan kəp səhbətliridin yaki talax-tartixliridin enik kərünidu. Rəbbimiz muhlislirioja «**Zina bilən wapasılık ķılojanlıq səwəbidin baxqa, talak ķilixqa bolmaydu**» dəp enik təlim bərgən. Təwəndə pərisiyər uningoja «talak ķilix» toqluluk kəskin bir so'al կoyidu: —

«Əmdi bəzi Pərisiyər Uning yenioja kelip Uni qiltakqa qüxürük məksitidə Uningdin:

— Bir adəmning hərkəndək səwəbtin ayalini կoyuwetixi Təwrat қanunioja uyoqunmu? — dəp soridi.

Xuning bilən U jawabən mundak dedi:

— Təwrattin xuni okumidinglarmu, aləmning baxlimida insanlarnı Yaratkuqi ularni «ər wə ayal ķilip yaratti» wə «Xu səwəbtin ər kixi ata-anisidin ayrılidu, ayali bilən birlixip ikkisi bir tən bolidu». Xundak ikən, ər-ayal əmdi ikki tən əməs, bəlki bir tən bolidu. Xuning üçün, Huda կoxkənni insan ayrimisun.

Pərisiyər Uningdin yənə:

— Undakta, Musa pəyələmbər nemə üçün Təwrat қanunida ər kixi əz ayalioja talak hetini bərsila andin uni կoyuwetixkə bolidu,

dəp buyruqan? — dəp soraxti.

U ularoğa: — Tax yürəkliklarning lardan Musa pəyəqəmbər ayalliringlarnı talak kılıxka ruhsət kılqan; lekin ələmning baxlimida bunda əməs idi. Əmdi xuni silərgə eytip köyayki, ayalını buzuklıktın baxka birər səwəb bilən talak kılıp, baxka birini əmrigə aloqan hərkəndək kixi zina kılqan bolidu.

Muhlislar uningoşa:

— Əgər ər bilən ayal otturisidiki munasiwət xundak bolsa, undakta əylənməslik yahxi ikən, — dedi.

U ularoğa:

— Bu səzni həmmila adəm əməs, pəkət Huda nesip kılqanlarla əqlənən qəbul kılalaydu. Qünki anisining baliyatqusidin tuqma bəzi aqlwatlar bar; wə insan təripidin ahta kılınoqan bəzi aqlwatlarunu bar; wə ərx padixahlılıq üçün əzini aqlwat kılqanlarunu bar. Bu səzni əqlənən qəbul kılalaydiqanlar əqlənən qəbul kilsun! — dedi» («Mat.» 19:3-12)

Təwrat dəwridə, Pərisiylər degəndək, Huda Isra'ilə qəbul kılıxka yol koyqan («Musa buyruqan» əməs). Bu bəlgilimə mundak: —

«Əgər birsi bir ayalnı əmrigə aloqandin keyin uningda birər sət ixni bilip, uningdin səyünmisə, undakta u talak hetini pütüp, uning kəliqə berixi kerək; andin uni əz əyidin qıqırıwətsə bolidu. Ayal uning əyidin qıqqandın keyin baxka ərgə təgsə bolidu» («Kan.» 24:1).

Pərisiylər Əysanın talak kılıx toqrluluk təlimini toqra qüxəngənidid;

demək, Əzigə etikad kılouqı kixilərni talak kılıxka bolmaydu (pəkət zina bilən wapasizlik kılɔqanlıki səwəbi tüpəylidin talak kılıxka bolidu – «Mat.» 5:31-32, 19:9 wə «Mar.» 10:2-12). Əməliyəttə Huda allikəqan կədimki həlkigə Əzining talak kılıx ixioja əq ikənlikini kərsətkənidi («Mal.» 2:16ni kərüng).

Hudaning talak toqrisidiki əmriddə, nemixka «kona əhdə» astida yaxiojan həlkigə bolqan əmri bilən hazırlan «yengi əhdə»gə tayinip yaxiojan həlkigə bolqan əmriddə bu pərk bar?

Rəbbimizning Pərisiylərgə bərgən jawabi «kona əhdə»diki əmlər bilən yengi əhdədiki əmlərning barlıq pərkərni qüxinixkə bizni հակjilik bir aqkuq bilən təminləydi: «**Tax yürəkliklərindən Musa pəyəqəmbər ayallırınları talak kılıxka ruhsət kılınan; lekin ələmning baxlimida bundak əməs idi**». Rəbbimizning: «**Aləmning baxlimida bundak əməs idi**» degən səzi Hudaning Adəm'atımız wə Ҳawa'animizni yaratkinini kərsitudu, əlwəttə. Nahayiti enikki (əmma kəp adəmlər uni untuydu), pəkət bir Adəm'ata, pəkət bir Ҳawa-animiz bar idi. Hudaning Adəm'atioja bolqan pilani həqkandak «talak kılıx» mumkinçilikini yaki pursitini əz iqigə aloqan əməs. Kəp baxqa ixlarda bolqandək, Hudaning məksət-pilanini əzləxtürük üçün Məsih degəndək «baxlam»oja կaytiximiz kerək. Halbuki, Adəm'atımızning «gunahka teyilixi»ning pajı'əlik, apətlik akıwətliri bilən, həmmimizning Adəm'atımızdin waris kılınan gunahlıq təbi'iti həmmimizdə «tax yürəklik»ni tuqduroqan. Məyli Yəhudiyl bolsakmu, «yat əllik» bolsakmu həmmimiz «**kəbihliklirimiz həm gunahlırimizda əlgən**»; Hudaning həkkənəyi tələplirigə həq əməl kılalmaymiz. Xunga, Huda Isra'iləja tələplərni կoyojanda (ular

həmmimizdək tax yürək bolqaqça), ularoqa Əzining toluk iradisini tehi ipadilimigən, əmma ularoqa nisbətən «əməliyətkə uyğun» tələpliri qəklik bir əməliyət kəndindən təqdim olundu. Xundak bolqını bilən, Təwratta hatiriləngəndək ular hətta xu qəklik tələplərgimu əməl kilixtin intayın yiraklaxtı.

Hudaning қанunda болған мәксити «gunahni pax қilix» болғандын keyin, U Isra'il ола қанун бәргендә ularоја Тәwrat қанунидики тәләплөрдин тәләпліри tehimu yukarı, Өзининг түп маһайитигә tolimu uyғун камил bir қанун bәргинining nemə paydisi bolatti? Jawabi, heq paydisi yok, əlwəttə; xundak «toluk» қанун nazil қилинған bolsa, bəlkim heqkəndak kixi uningoja əməl қilixka intilmigən boluxi mumkin idi. Xuning bilən biz hazır Rəbbmizning talak tooqruluk səzlirini qüxinimiz: —

«Tax yürəkliklarning ləri Musa pəyoqəmbər ayallırınları talak kılıxka ruhsət kılınan; lakin aləmning baxlımında bundak əməs idi». Injil dəwri kəlgəndə, Huda «yengi əhdə»si boyiqə etikad kılınan insanlar ola «yengi kəlb, yengi roh» bərgəndin keyin xu kixilərgə toluk tələplirini, jümlidin talak kılıx toqrisidiki əmrlirini қoyalayıdu.

(Kalam tərjimisidə, «Korintliklər (1)»diki «köxumqə səz»də «talak kılıx» toqrisidiki muzakirinimu kərüng).

Ikkinqi misal: — mehir-muhəbbət toq'ruluk

«Silər «Koxnangni səygin, düxmininggə nəprətlən» dəp eytilqanni anglojan. Biraq Mən əzüm xuni silərgə eytip köyayki, silərgə düxmənlik bolqanlaroja mehîr-muhəbbət kərsitinglar,

silərdin nəprətləngənlərgə yahxilik қilinglar, silərgə ziyankəxlik қılıqanlar oja du'a қilinglar. Xundak қılıqanda, ərxtiki Atanglarning pərzəntliridin bolisilər. Qünki U կuyaxining nurini yahxilar ojimu wə yamanlar ojimu qüxüridu, yaməurnimu həkəkaniylar ojimu, həkəkaniyətsizlar ojimu yaqduridu. Əgər silər əzünglərgə muhəbbət kərsətkənlərgila mehîr-muhəbbət kərsətsənglər, buning қandakmu in'am oja erixküqili ki bolsun? Hətta bajgırlarmu xundak қiliwatmamdu? Əgər silər pəkət ķerindaxliringlar bilənla salam-səhət ķilixsanglar, buning nemə pəziliti bar? Hətta yat əlliklərmu xundak ķilidioju! Xunga, ərxtiki Atanglar mukəmməl bolqinidək, silərmu mukəmməl bolunglar» («Matta» 5:43-48).

«Mening Pərixtəm aldingda yürüp, seni Amoriy, Hıttiy, Pərizziy, Қana'aniy, Hıwiy wə Yəbusiy larning zeminoja baxlap kiridu; Mən ularni yokitimən.

Sən ularning ilahlırioja bax urup ibadət ķilma wə yaki ular ķılıqandək ķilma; bəlki ularning butlirini üzül-kesil qekiqət, but tüwrüklirini üzül-kesil kukum-talojan ķiliwət; lekin Hudayinglar Pərwərdigarning ibaditidə bolunglar» («Mis.» 23:23-24 — «Қanun xəhri» 7-babnimu kərüng).

Təwrat wə Injilni okuydiojan akkəngül kixilərning bexi bəzidə xu nuqta toqrluluk կaymuçup կalidu. Injilda Rəb Əysa Məsih bizgə hətta düxmənlirimizgimu mehîr-muhəbbət kərsitinglar, dəp buyruojan yerdə, Təwratta «Misirdin qikix» tiki muxu yerdə nemixka Isra'illaroja muxu

adəmlərni yokitinglar, dəp buyrulqan? Nemixka Təwratning baxka yərliridimu xundak buyruk kərəlidu? Hudanıng iradisi zadi nemə? Undak buyruk zalimlik əməsmu?

Bundak so'aloqa jawab berix üçün biz awwal Əana'anlarning əhwali bilən Isra'illarning əhwalini təpsiliy kərəüp qikiximizə toqra kelidu: —

(a) Əana'anıylarning əhwali

Tət yüz yil ilgiri Huda İbrahimə qəna'an zeminini berixkə wədə kılqan waktida uningoşa yənə mundak degəndi: —

«Pərvərdigar Abramə: Jəzmən bilixing kerəkki, sening nəsling əzlirining bolmioşan bir zemində musapir bolup, xu yərdiki həlkəning կullukida bolidu wə xundakla, bu həlk ularoşa tət yüz yilənqə jəbirzulum salidu. Lekin Mən ularni կullukça saloquqi xu ta'ipining üstdin həküm qikirimən. Keyin ular nuroğun bayılıqlarni elip xu yərdin qikidu. Əmma sən bolsang, aman-hatırjəmlik iqidə atabowiliringoşa қoxulisən; uzun əmür kərəüp andin dəpnə қilinisən. Lekin xu yərdə tət əwlad etüp, nəsling bu yərgə yenip kelidu; qünki Amoriylarning қəbihlikining tehi zihi toxmidi» («Yar.» 15:15-17).

«Amoriylarning қəbihlikining tehi zihi toxmidi» yaki «Amoriylarning қəbihlik tehi toxmioşanidi» degən səzlər bizgə, gərqə zemindikilərning gunahı xu zamanda nahayiti eojir bolqını bilən, Huda ularning bexioşa həkümini qüxürgüqə ularoşa tehi towa қılqudək wakit

bərməkqi idi, dəp kərsitudu. Əgərdə «kəbihlikining zihı toxkan» bolsa, undakta insan gunahqa tolqan bolupla կalmay, bəlki uning ahir berip Huda aldida towa կilip կilmixlirini tüzitix pursətlirini rət կilojanlığını kərsitudu. Xunga Hudanıng İbrahim oja bolqan bu səzi xuni kərsituduki, kəlgüsü bir zamanda u bu rəzil կəbililərni (Amoriylar Қana'aniylar կəbililərning kattabexidur) zeminidin, xundakla yər yüzidin yokatmakqi idi.

Biz «Қana'aniylar қandaq idi?» dəp Muqəddəs Kitabning baxqa կisimliridin izdisək yaki arhe'ologiyilik ispattin təkxürsək, nətijisi ohxax qikidu; ular dərwəkə «wəhxiy ilahlaroja» qoқunoqular bolup, butpərəslikkə baqlıq hərhil nəprətlik wə yirginqlik ixlarnı կilatti, jümlidin insanlar (bolupmu əz balılıri)ni կurbanlıq կilatti. Buthanilirida hərhil paһixiwazlıq wə bəqqiwazlıq ətküzülətti (xuning bilən ular arisida hərhil sakaymas jinsiy kesəlliklər tarkaloqan idi), ərp-adətliri hərhil zulum-rəhimsizliktin ayrılmayıtti. Xundak bir həlk Hudanıng həlkı Isra'ilni bulqapla կalmay, bəlki yirginqliklərini pütkül dunyaşa yükteruxi mumkin idi. Yahxi bir taxkı kesəl dohtori adəmni կutkuzux üçün uning tenidin əlük ətlirini kesiwətkinidək, Hudamu xu kixilərni dunyadin kesiwətməkqi idi; Isra'il bolsa Uning piqiqi bolatti.

(ə) Isra'ilning əhwali: —

Təwrat dəwridiki Hudanıng Isra'iləja tapilioqan barlıq əmrliri toqıruluk tohtaloqinimizda, ularning Hudanıng nijatini tehi toluq kərmigən bir həlk ikənlikini yadımızda tutuxımız kerək. Xunga Təwratta hatirləngən əmrlər bəlkim Hudanıng kənglidikidək məksət-muddi'alırını toluq bildürüp ketəlməsliki mumkin; bəlki u kəngli կattik bir həlk կobul կilojudək, ularşa nisbətən mumkin bolidioqan, ular ada կilalioqudək

əmrlərni tapxuroqan. Bu ix Rəbbimizning «Matta» 19-bab, 3-9-ayəttə «talak berix» toqıruluk bolqan səzliridə enik qüxəndürülidu, bolupmu 7-8-ayəttə hatirləngən bu misalda: —

«Pərisiyələr uningdin yənə: —

Undakta, Musa pəyoqəmbər nemə üçün Təwrat ənunida ər kixi əz ayalıqə talak hetini bərsila andin uni қoyuwetixkə bolidu, dəp buyruqan? — dəp soraxti.

U ularoqa: —

Tax yürəkliklərindən Musa pəyoqəmbər ayalliringlarnı talak əməkliyət kələmət kələmət kələmət; lekin ələmning baxlimida bundak əməs idi» — dedi».

Hudaşa ming təxəkkur, «yengi əhdə» tüzülüxi bilən, yəni Əz Rohining küq-kudriti wə qəksiz iltipati bilən, Hudanıg barlıq əmrlirigə, jümlidin «**Silərgə düxmənlik bolqanlaroqa mehîr-muğəbbət kərsitinglar, silərdin nəprətləngənlərgə yahxılık kilinglar, silərgə ziyan kəxlik kiliqanlaroqa du'a kilinglar**» («Matta» 5-babni kərüng) deginigə əməl əməkliyət uroqup qikidiqan yengi kələblər wə yengi rohlar bardur. Mana bu «yengi əhdə»diki pak-mukəddəsliktur. «Kona əhdidiki pak-mukəddəslik» bolsa baxkıqə idi — Huda Əz həlkini bulqıçıqı amillardın saklinixkə ularning ətrəpiqə birhil «kaxa» selixi kerək. Kana'anıylarnı zemindin qikiriwetix həm keyin ularning Isra'il zeminining sırtidiki əldəkləri bilən həqkandak bardı-kəldi əlməsliyi bolsa, Isra'ilni Məsihning dunyaşa kelixiqə ayrim saklaydiqan muxu «kaxa»ning dəl kerək bolqan bir kismi idi.

Biz «Əfəsuslusluqlarqa»diki «köxumqə səz»imizdin nəkil kəltürümüz: — «Məsihning kelixi bilən bu «kaxa» kerəksiz bolğanidi; Isra'il Məsih təripidin ķutkuzuloğan bolsa, yənə ta'ipə köxnilirining bulqioğuqi təsirlirigə bekiniplətiketixi mumkin bolmayıttı; əksiqə, ular tolup taxşan pak-mukəddəs muhəbbət bilən eż ətrapidikilərgə təsir kərsitixi mumkin bolatti. Xunqə paskinilik arisida turoğan bolsimu, ularda pak-mukəddəs turuweridioğan birhil pak-mukəddəslik bar bolatti; hərkəndək əqmənlik wə nəprət arisida turoğan bolsimu, ularda mehribanlıq turuweridioğan birhil muhəbbət bar bolatti (xunga hazır barlıq etikadqilarqa, u Yəhudiylər bolsun, Yəhudiylər bolmisun, həqkəndək «kaxa» kerək əməs)».

Lakin kona əhdə dəwridə, yəni Təwrat dəwridə bolsa (Hudanıng Rohı tehi ata ķilinmiəqə), xundək birnəqqə «kaxa» bolğan əmrlər intayın kerək idi («kaxa» bolğan əmrlərning əng ķattığı **«Kan'anıylarnı kiringlar, həydiwetinglar»** degəndək əmrni eż iqigə elixi kerək idi). Lakin bular hazır dərwəkə Məsihning muhəbbət wə küq-ķudrətkə toloğan yüksək əmrliri təripidin bikar ķilinoğandur; Hudanıng mehîr-xəpkəti bilən ularda mangaylı!

(Izahat — jama'ətning dunyaçığı beridioğan guwahqılıkında birhil «kaxa» tehi kerək. Məlum bir etikadqi gunahka petip ķilip, towa ķilmay oquq-axkarə gunah sadır ķiliwərsə, undakta jama'ət xu kixini əzlirining arisidin, bardı-kəldisidin ayriwetixi kerək «1Kor.» 5:1-13, «Rim.» 16:17, «2Tes.» 3:14-15ni körüng). Bu «kaxa»ning məksiti: (a) gunah ķilixtin yanmioğan xu kixini towa ķilixka ündəx; (ə) jama'ətning aləm aldidiki guwaqılıkining paklıqı wə eniklikini saklax; ķıskısı, «hux həwər»gə ixənmigən yaki hux həwərni anglimioğanlarning jama'ətning ixlirioğan karap: «Huda mukəddəs əməs ikən» yaki «Huda həkkənliy əməs ikən» dəp

oylap kelixining aldini elix).

Üqinqi misal: —

«Mat.» 5:21-22də «Burunkilaroja «katillik kılma, katillik kilojan hərkəndak adəm sorakça tartilidu» dəp buyrulojanlığını angloqansılər. Bırak Mən Əzüm xuni silərgə eytip köyayki, əz əkerindixioja bikardin-bikar aqqıqlanojanlarning hərbirimə sorakça tartilidu. Əz əkerindixini «əhmək» dəp tilliojan hərkim aliy kengəxmidə sorakça tartilidu; əmma əkerindaxlirini «təlwə» dəp hakarətligən hərkim dozahning otioja layık bolidu».

Rəbbimiz bu təlimidə Təwrat ənunidiki katillik toçruluk əmrni nəkil kəltüridu. Enikki, roh-kəlbidə «Huda Əzi bilən dost bolux»ka təkəzza bolovan insanlaroja nisbətən, Hudanıng ularoja bolovan toluk təlipi «kəlbinglarda katillik bolmisun, nəprət bolmisun» degənlilik. Deginimizdək, adəmnin kəlb-rohining xundak mehîr-muhəbbətkə tolduruluxi pəkət Hudanıng Mükəddəs Rohining küq-kudriti bilən bolalaydu, əlwəttə.

Tətinqi misal: —

«Silər «zina kilmanglar» dəp buyrulojanlığını angloqansılər. Bırak Mən Əzüm xuni silərgə eytip köyayki, birər ayal oja xəhwaniy niyət bilən əkarıqan kixi kənglidə u ayal bilən allikəqan zina kilojan bolidu» («Mat.» 5:27-28)

Rəbbimiz bu təlimidə Təwrat қanunidiki zina toqrluluk əmrni nəkil kəltüridü. U Musa arkılık qüxürülgən muxu əmrni təstiklaydu, əlwəttə, andin əmrni adəmning iqki dunyasuqa tədbiklaydu. Musa arkılık kəlgən қədimki əmr Huda insanning kəlbigə Θzining mahiyitini ayan ķilidiqan, toluk təlipini tehi bildürmigənidi. Əmrning üstigə qongkur oylanıjanlar bəlkim «əmrning iqki mənisi insanlardın xundak «pak kəlb»lik boluxni tələp ķildi, degən hulasigə kelixi mumkin; lekin Rəbbimiz xu həkikətni enik ayan ķildi. Məsihkə etikad ķilixi bilən Hudanıng padixahlıkioja warislik ķilojuqlar xundak sap kəlblik boluxķimu warislik ķildi («Rim.» 14:17); Hudanıng mehîr-xəpkjiti bilən, Mukəddəs Rohning ix kərüxi bilən insanning kəlbi paklinidu («Mat.» 5:8).

Ahirda, Təwrat қanunining Injil bilən, yəni «yengi əhdə» bilən baqlıq bolıjan yənə üq təripigə nəzər salaylı: —

(a) «**Mehîr-muhəbbət Təwrat қanunining təlipini əməlgə axuroqluqidur»**

«**Bir-biringlarnı səyüxtin baxça, həqkimgə həqnərsidin kərzdar bolmanglar. Qünki baxkılarnı səygən kixi Təwrat қanunining təlipini əməlgə axuroqlan bolidu. Qünki «zina ķılma, ķatillik ķılma, oqrılık ķılma, nəpsaniyatqılık ķılma» degən pərhizlər wə bulardın baxça hərkəndək pərzlərmə, «köxnangni əzüngni səygəndək səygin» degən bu əmrgə yioinqaqlaqın. Mehîr-muhəbbətkə berilgən kixi**

өз үекиниң ақыныңа қараша жағдайда ылайыктырылған жаңынан көрсөтілгенде; хунардың үшін, мәхір-мухаббат Тәврат қанунинин тәліпіні әмбебдегі ахуроқындықтың» («Рим.» 13:10).

Rosul Pawlusning bu тәлимидә Hudaning Tәwrat қануніда болған түп мәкситіні бaxқa нukti'inəzərdin kərimiz. Demək, insanni Өз yenioja kayturux — uni Məsihdə болған nijat bilən «Өzining obrazi», «Өzining süriti»gə kəltürüp, mehîr-muhəbbat iqidə yaxaydioqan kılıxtın ibarəttur. Biz xu məksətni təwəndikidək iqlamlısaq bolidu: --

(a) Birsi mehîr-muhəbbat iqidə yaxiyalaydioqan bolsa (Məsih xundak kılıjan) u Tәwrat қанunini mukəmməl əməlgə axuroqyqi bolidu. Məsihənin baxқa həqkim xundak kilmidi wə kılalmaydu.

(ə) Gərqə Tәwrat қanuni Hudada болған toluk pak-mukəddəslikni wə həkkaniyilikni toluk kərsətmigini bilən, u «Hudaning қorali» bolup, uni oқuojan insanoja өз gunahını, xundakla gunahning dəhəxətlikini obdan tonutidu.

(b) Insanoja өз gunahını tonutux yəni uningoja Nijatkarocha bolғan mutlək hajitini kərsitudu.

(p) Insan Məsihni «Nijatkarim» dəp tonup nijatka erixidu

(t) Nijatta Muğəddəs Roh insanning təbi'itini əzgərtip, yengi kəlb, yengi roh bərgəqkə, insan mehîr-muhəbbatlıq həyatka kəlgən bolidu — demək, Hudaşa bolғan mehîr-muhəbbəttə, өз үекiniojumu bolғan mehîr-muhəbbəttə yaxaydioqan bir həyatka kəlgən bolidu. Bu jəhəttin eytkanda «**Mehîr-muhəbbat Tәwrat қанунинин тәліпині әмəlgə axuroqyqıduru**» deyələymiz.

Təwəndiki ayətlər bizgə Təwrat қanuni toopluluk ohxax həkikətlərni kərsitidü: —

«Bir-biringlarnı səyüxtin baxğa, həqkimgə həqnərsidin kərzdar bolmanglar. Qünki baxkılarnı səygən kixi Təwrat қanunining təlipini əməlgə axuroğan bolidu. Qünki «zina kılma, ətəllik kılma, oqlılık kılma, nəpsaniyətqılık kılma» degən pərhizlər wə bulardin baxğa hərkəndak pərzlərmə, «yekiningni əzüngni səygəndək səygin» degən bu əmrə yioinqaqlanoğan. Mehir-muhəbbətkə berilgən kixi əz yekinişa həqkəndak yamanlıq yürgüzməydi; xuning üçün, mehir-muhəbbət Təwrat қanunining təlipini əməlgə axuroquqidur» («Rim.» 13:8-10).

«Qünki pütkül Təwrat қanuni «yekiningni əzüngni səygəndək səygin» degən birlə əmrə əməl kılınıdu» («Gal.» 5:14)

«Wəhalənki, Muğəddəs Rohning mewisi bolsa mehir-muhəbbət, xad-huramlıq, hatırjəmlik, səwr-takət, mehribanlıq, yahxilik, ixənq-sadıqlıq, məmin-mulayimlik wə əzini tutuwelixtin ibarət. Muxundak ixlarnı tosidioğan həqkəndak қanun yoktur» («Gal.» 5:22--23)

«Əmdilikdə bizgə tapilanoğan təlimning muddi'asi sap կəlb, pak wijdan wə sahtiliksiz etikədtin kelip qıçıdioğan mehir-muhəbbəttin ibarəttür. Bu ixlarda bəzi kixilər qətnəp, bimənə gəplərni ķilixça burulup kətti. Ularning Təwrat қanunining əliması bolousi bar;

bırak ular əzlirining nemə dəwatkanlığını yaxı əzlirining hədəp kəyt
ķiliwatkan səzlirining nemə ikənlikini qüxənməydi.

Əmdi bizgə məlumki, əgər kixilər Təwrat ķanunini əsli
muddi'asida ķollansa, u paydılıktur. Qünki biz yənə xuni bilimizki,
Təwrat ķanuni həkənliy adəmlər üçün tüzülgən əməs, bəlki
ķanunoqa hilaplıq kiloquqilar wə boynı ķattıqlar üçün, ihlassızlar wə
gunahkarlar üçün, iplaslar wə kupurluk kiloquqilar üçün, atisini
əltürgüqilər wə anisini əltürgüqilər üçün, ķatillar, buzukluq
kiloquqilar, bəqqiwazlar, adəmlərni ķullukka bulioquqilar,
yaloqanqilar, kəsəmhorlar üçün wə yaki saqlam təlimlərgə zit
bołqan baxqa hərkəndək kilmixlarda bołqanlar üçün tüzülgən – bu
təlimlər təxəkkur-mubarəkkə layik bołquqi Hudaning manga
amanət kiloqan xan-xəripini ayan kiloqan hux həwərgə
asaslanqan» («1Tim.» 5:1-11)

«Kalam insan boldi həm arımızda makanlaştı; wə biz Uning xan-
xəripigə ķariduk – u xan-xərəp bolsa, Atining yenidin kəlgən,
mehir-xəpkət wə həkikətkə tolqan birdinbir yeganə
Oqliningkidur... qünki həmmimiz Uningdiki tolup taxşanlardın
iltipat üstigə iltipat alduk.

Qünki Təwrat ķanuni Musa pəyojəmbər arkılık yətküzülgənidir;
lekin mehir-xəpkət wə həkikət Əysə Məsih arkılık
yətküzüldi» («Yuh.» 1:14-17)

(ə) Təwrat ķanunidiki bexarətlər həm «bexarətlik rəsim»lər

Təwrat կանոն nuroqun jəhətliridə bizni biwasitə ajayib, oquk bexarətlər yaki «bexarətlik rəsim»lər bilən təminləydu. «Bexarətlik rəsim»lər deginimiz — Təwratta məlum bir əmrdə, məlum bir wəkədə, məlum bir xəhstə bolğan ixlarda Məsihning kelixidin heli burunla bexarət süpitidə Uning hizmitining məlum bir jəhəti, Uning kutkuzğan həlkə (jama'iti) bilən bolğan munasiwiti, Uning Iblis bilən bolğan jengi կatarlıq hərtürlük təpsilatlari aldin'ala kərünidu, degənliktur.

Təwəndə biz pəkət tət misalni tiləja alımız: —

(a) «Mis.» 21:2-6də hərlükkə qıqxıka hökükluk կulning əhwali toqrluluk bəlgilimini kərimiz. Kızık ix xuki, bəzidə կullar hojisining əyidə kelixni tallaydu. Bundak կulning hojisioğa bolğan muhəbbətidə biz Məsihning Atisi oşa bolğan muhəbbətinə, xundakla Məsihning Atisi «Uning oşa bərgən a'ilisi» bolğan jama'ətkə bolğan muhəbbətinə kərimiz. Կulning igisigə bolğan muhəbbəti wə boysunuxining ipadisi bolsa կulning ətliri sanjılıp, texilip yaqaqka wakitlik bekitilgənlikidur. Xu «yaqaqka bekitilik» kəlgüsü Atisi oşa bolğan muhəbbəti üçün Məsihning sanjılıp wakitlik yaqaqka bekitilgənlikini kərsitudu.

(ə) «Misirdin qıqxıx» 25-31 bablarda Musa Hudadin «mukəddəs qedir»ning kerək bolidioğan təpsilatlarını tapxuriwalidu. Xu mukəddəs qedirning hərbir təpsilati Məsihni kərsitidioğan kərkəm bir bexarətlik rəsimdir; qunki xu yerdə insanlar Hudoşa կurbanlık arkılık yekinlixix pursiti bolatti. «Yuḥ.» 1:14də «**Kalam insan boldi həm arimizda makanlaxtı** (grek tilida «qedirini tikip turdi»)» deyilidu. «Misirdin qıqxıx»ka bolğan «köxümqə səz»imizni kərüng.

(b) «Lawiylar» 15-bab wə «Qanun xəhri» 14-babta կaysi haywanlarning «ħalal», կaysi haywanlarning «ħaram» dəp bekitilgini bizni Injil dəwridə Hudanıñ həlkining hayatıda nemə ixlarning məkbul, nemə ixlarning məkbul əməslikini kərsitidiqan obdan «bexarətlik rəsim» bilən təminləydi.

(p) «Qəl.» 21:4-9də, Isra'illar gunah sadır ķiloqanda, Huda ularoja tərbiyə berix üçün arisioqa yilanlarnı əwətkən, dəp hatirilinidu. Yilanlar nuroqun adəmlərni qakkan, Musa Hudanıñ yolyoruğu bilən tuqtın bir yilan yasap, uni ħasiqə bekitip, ħasini egiz kətürüp Isra'ilning bargahını aylinip mangojan. Yilanlarning zəhiri din ələy dəp ķalojanlar əgər iman bilən xu tuq yilanoqa karisa sakayojan.

Bu wəkə Əysanıñ kresttə kətürülüxigə «bexarət rəsim» bolidu. Gunahıdin ələy degənlər əysa oqa iman bilən karisa (Əysa biz üçün gunahıning Əzi ķilinojan, «2Kor.» 5:21) gunahıtin sakaytilidu — demək, mənggülük hayatıka erixidu.

«Musa qəldə tuq yilanni kətürgəndək, Insan'oqlimu ohxaxla xundak egiz kətürülüxi kerək. Xundak bolqanda, Uningoqa etikəd ķilojanlarning həmmisi ħalak bolmay, mənggülük hayatıka erixələydi» («Yuh.» 3:14-15).

(t) «Qanun xəhri» 18-babta «**kəlgüsü zamandiki pəyəqəmbər**» toqluluk bexarət berildi. Barlıq insanlar xu pəyəqəmbərgə ķulak selixi kerək, bolmisa ķutkuzulmaydu, deyilidu. Demisəkmu Məsih dəl xu pəyəqəmbərdur. «Kalam tərjimisi»da «Qanun xəhri»diki «köxumqə sez»nimu körüng.

«Təwrat қанuni»da Məsihni aldin'ala təswirləngən yüzdin kəp bexarət yaki «bexarətlik rəsim»ni baykaysız. Rosul Pawlus muxu bexarətlərni wə bexarətlik rəsimlərni kəlgüsidi ki bir jisimning «bir kələnggə»si, dəydu. «Jisim» bolsa Rəb Əysə Məsih, kələnggə bolsa Təwrat қanunidiki barlıq bəlgilimilər wə tələplərdür («Kol.» 2:16-17ni kərüng).

(b) Təwrat қanunidiki «қurbanlıklar»oja bolğan tələpler

Təwrat қanuni arkılık insanning gunahı ayan kılınipla կalmay, bəlki uningda Hudanıñ gunahını bir tərəp kılıp, insanni gunahın kutkuzux yoli қurbanlıq yoli, dəpmu bekitilidu. «Lawıylar»diki «köxumqə səz»imizdə bayan kılınımızdək, Isra'il oja bekitilgən bəx hil hədiyə-қurbanlıq kəlgüsidi ki «əng ahırkı қurbanlıq»ni, yəni Məsihning kresttiki uluq əlümining bəx jəhətini aldin'ala kərsitudu. Demisəkmə, Təwrat қanunida bekitilgən xu қurbanlıklarning hazır hajiti կalmaydu, Məsihning əlümidin keyin həq kerək əməs.

«Undakta, Təwrat қanunini qüxürüxtiki məksət nemə? U bolsa, insanlarning ita'ətsizlikliri tüpəylidin, Hudanıñ mirasi wədə kılınoquqi, yəni İbrahimning nəсли dunyaoja kəlgüqə köxumqə kılıp berilgən; u pərixtılər arkılıq bir wasitiqining қoli bilən bekitilip yoloja koyuloğan. Əmma «wasitiqi» bir tərəpningla wasitiqisi əməs (bəlki ikki tərəpningkidur), lekin Huda Əzi pəkət birdur. Undakta, Təwrat қanuni Hudanıñ wədilirigə zitmu? Yak, hərgiz! Əgər birər қanun insanlarnı hayatılkə erixtürələydiğən bolsa, undakta həkəhaniylik jəzmən xu қanunoja asaslanğı bolatti. Halbuki,

muğəddəs yazmilar pütkül aləmni gunahning ilkigə қамап қоюqan. Buningdiki məksət, Əysa Məsihning sadakət-etikədi arkılık wədining etikəd қiloqularoqa berilixi üqündur. Lekin etikəd yoli kelip axkarə bolouqə, biz Təwrat қanuni təripidin қooqdilip, axkarə bolidioqan etikədni kütüxkə қамап қoyulqanıduq. Xu tərikdirə, bizning etikəd arkılık həkəaniy қiliniximiz üçün Təwrat қanuni bizgə «tərbiyiliqüqi» bolup, bizni Məsihkə yetəklidi. Lekin etikəd yoli axkara bolup, uningdin keyin biz «tərbiyiliqüqi»ning nazaritidə bolmiduk. Qünki həmmüngler Məsih Əysaoqla etikəd ķilix arkılık Hudanıng oqullırı boldunglar. Qünki hərkəysingler Məsihgə kirixkə qəmüldürülgən bolsanglar, Məsihni kiyiwalıqan boldunglar» («Gal.» 3:19-27).